

**“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  
Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə**

Bakı şəhəri, 15 fevral 2010-cu il

№ 36

## "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin

### NİZAMNAMƏSİ

#### 1. Ümumi müddəalar

1.1. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti;  
qısaldılmış halda - "ADY" QSC.

Cəmiyyətin ingilis dilində tam adı "AZERBAIJAN RAILWAYS" Closed Joint Stock Company;

Cəmiyyətin ingilis dilində qısaldılmış adı - "ADY" CJSCo.

1.5. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 230.

#### 2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansla, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bayraq, emblem, loqotip, digər fərqləndirici nişanlara, habelə geyim formasına malikdir.

2.4. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəliklər və filiallar, hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə bilər.

2.5. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə cavabdeh deyildir.

### **3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri**

3.1. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalarına və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.

3.2. Cəmiyyət bu məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. yüklərin, sərnişinlərin, poçtun və baqajın vaxtında və təhlükəsiz dəmir yolları ilə daşınmasının təmin edilməsi;

3.2.2. dəmir yolları üzrə qatarların tərtib edilməsi və hərəkətin təşkili;

3.2.3. ümumi istifadədə olan dəmir yollarında yük işinin təşkili;

3.2.4. sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi;

3.2.5. dəmir yollarında vahid istehsalat infrastrukturunu şəbəkəsinin qorunub saxlanması və istismarı işinin təşkili;

3.2.6. dövlət ehtiyaclarının və ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi üçün daşımaların həyata keçirilməsi;

3.2.7. dəmir yolunda vahid texniki normativlərin və tələblərin tətbiq edilməsi;

3.2.8. dəmir yollarında lokomotiv dartı xidmətlərinin göstərilməsi;

3.2.9. lokomotivləri idarə etmək hüququnu təsdiq edən vəsiqələrin verilməsi üçün sınaqların keçirilməsi;

3.2.10. lokomotivlərə, vaqonlara və konteynerlərə texniki xidmətin göstərilməsi, planlı və cari təmirin həyata keçirilməsi, eləcə də yuyulma işlərinin aparılması;

3.2.11. dəmir yolunda lokomotivlərin, yük və sərnişin vaqonlarının qanunvericiliyə uyğun olaraq satın alınması, onların istismarı və təmirinin təşkil edilməsi, habelə istifadə olunan texniki vasitələrin, dəmir yolunun hərəkət tərkibinin istehsalı, istismarı və saxlanması;

3.2.12. qatarların, müvafiq hərəkət tərkibinin, digər dəmir yolu texnikasının, texniki vasitələrin təmiri, həmçinin təkər cütlərinin təmiri və onlara texniki xidmətin göstərilməsi;

3.2.13. qanunvericiliklə müəyyən edilmiş qaydada dalan yoluna malik müəssisələrdə dəmir yolunun texniki istismar və texniki təhlükəsizlik qaydaları haqqında biliklərin yoxlanılması və sınaqdan keçirilməsi;

3.2.14. dalan yollarının, ümumi istifadədə olan dəmir yolları xətlərinə çıxış yollarının tikintisi və yenidən qurulması üçün təqdim edilən layihələrə baxılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərtlərin verilməsi və bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, dalan yollarının ümumi istifadədə olan dəmir yolu xətlərinə birləşdirilməsinə razılıq verilməsi;

3.2.15. dalan yollarında xidmət qaydalarının müəyyənləşdirilməsi və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsi;

3.2.16. dəmir yolunda mühafizə işinin təşkili, dəmir yolunun müəssisə və onun ayrı-ayrı obyektlərinin yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, habelə müəyyən olunmuş qaydada qatarların və yüklərin mühafizəsinin təşkil edilməsi;

3.2.17. dəmir yolu xətlərinin tikintisi və yenidən qurulması, həmçinin yol təsərrüfatının cari saxlanması və planlı təmiri işlərinin həyata keçirilməsi;

3.2.18. dəmir yolunun təhkim zolağında və xüsusi mühafizə zonasında yerləşən nəqliyyat təyinatlı torpaq sahələrinin qorunması və onların istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qərarların qəbul edilməsi;

3.2.19. yol təsərrüfatı üçün zəruri olan tikinti materiallarının və xammalının istehsalı;

3.2.20. dəmir yollarında daimi qurğuların və inzibati binaların inşası, yenidən qurulması, o cümlədən xüsusiləşdirilmiş təmir-tikinti işlərinin aparılması;

3.2.21. qanunvericiliklə müəyyən edilmiş qaydada təhlükəli yüklərin daşınmasının təşkili və onların hərəkət təhlükəsizliyinin təmin edilməsi;

3.2.22. metroloji tələblər əsasında ölçü vasitələrinin hazırlanması və təmirinin həyata keçirilməsi;

3.2.23. müqavilə əsasında və dövlət sifarişinə əsasən dəmir yolu ilə daşımaların yerinə yetirilməsi;

3.2.24. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi;

3.2.25. dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi;

3.2.26. ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi;

3.2.27. dəmir yolunun sərhəd keçid məntəqələrində yük və sərnişin qatarlarının qəbulu və göndərilməsi ilə əlaqədar əməliyyatların yerinə yetirilməsi;

3.2.28. qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yük və sərnişin daşımalarına dair razılaşdırılmış tariflərin müəyyən edilmiş qaydada tətbiq edilməsi;

3.2.29. ölkədaxili yük və sərnişin daşımalarında tariflərə dair təkliflərin verilməsi və müəyyən edilmiş tariflərin tətbiq edilməsi;

3.2.30. dəmir yolu nəqliyyatı sahəsində konstruktor-texnoloji sənədlərin hazırlanması, texnoloji avadanlığın və ehtiyat hissələrinin çatdırılmasının və onların servisinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi;

3.2.31. dəmir yolu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və fəaliyyət dairəsinə aid olan sahələrdə islahatların aparılmasına, dəmir yollarının və dəmir yolu təsərrüfatının inkişafına və investisiya proqramlarına dair təkliflərin hazırlanaraq, bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi;

3.2.32. ümumi istifadədə olan dəmir yolu nəqliyyatı infrastrukturunun tikintisi, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi, həmçinin hərəkət tərkibi vahidlərinin alınması barədə təkliflərin hazırlanaraq, bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi;

3.2.33. dəmir yolunda hərəkətin və infrastrukturun idarə olunmasında müasir telekommunikasiya və informasiya texnologiyaları vasitələrinin tətbiq edilməsi;

3.2.34. müvafiq dövlət proqramları və tədbirlər planları ilə nəzərdə tutulan dövlət müdafiə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

3.2.35. dəmir yollarında qəza-xilasetmə işlərinin təşkil edilməsi;

3.2.36. qanunvericiliklə müəyyən edilmiş qaydada lokomotivlərə, dəmir yolu texnikasına və müvafiq ixtisaslaşdırılmış dəmir yolu nəqliyyatı vasitələrinə yanacaq-doldurma xidmətinin göstərilməsi, dəmir yolu texnikası üçün yanacaq-sürtgü və yanacaq-enerji ehtiyatlarının formalaşdırılması;

3.2.37. dəmir yolunda su, istilik və elektrik təchizatı, rabitə və işarəvermə işinin təşkil edilməsi;

3.2.38. qatarlarda, vağzallarda və stansiyalarda sərnişinlərə, o cümlədən əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərilməsinin təşkil edilməsi;

3.2.39. dəmir yolu üzrə tibbi və zəruri sanitar-epidemioloji xidmətin təşkil edilməsi;

3.2.40. səlahiyyətləri çərçivəsində Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi, onların tibb-sanitar və sanatoriya-kurort xidmətləri ilə təmin edilməsi;

3.2.41. Cəmiyyətin intellektual mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə olunması və onun barəsində sərəncam verilməsi;

3.2.42. fəaliyyət dairəsinə aid olan sahə üçün kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə tədbirlərin görülməsi, təhsil və tədrisin təşkil edilməsi, müvafiq elmi-axtəriş fəaliyyətinin həyata keçirilməsi;

3.2.43. tabeliyində olan qurumların iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi;

3.2.44. Cəmiyyətin maliyyə və iqtisadi göstəricilərinin planlaşdırılması, yük və sərnişin daşıymalarından gəlirlərin əldə olunması və bununla əlaqədar nəzarətin həyata keçirilməsi;

3.2.45. sərəncamında olan dövlət əmlakının qorunmasının və ondan səmərəli istifadə olunmasının qanunvericiliyə uyğun təmin edilməsi, dəmir yolu stansiyalarının və müəssisələrinin istehsalat, maddi-texniki bazalarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi;

3.2.46. qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq qurumları, beynəlxalq dəmir yolu təşkilatları, dəmir yolu müəssisələri və hüquqi şəxsləri ilə əməkdaşlığın həyata keçirilməsi;

3.2.47. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi;

3.2.48. fəaliyyət dairəsinə aid olan sahədə səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

3.2.49. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və digər məxfi informasiyaların qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət edilməsi, Cəmiyyətin və tabeliyində olan qurumların səfərbərlik və mülki müdafiə hazırlığının təmin edilməsi, müvafiq orqanlarla birlikdə fəvqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasında iştirak edilməsi;

3.2.50. Azərbaycan Respublikasının dəmir yolu sahəsinə aid olan beynəlxalq konvensiya və sazişlərə qoşulması barədə bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına təkliflərin verilməsi, habelə öz səlahiyyətləri daxilində beynəlxalq konvensiyalar və sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar tədbirlərin görülməsi;

3.2.51. bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına beynəlxalq daşıma üçün dəmir yolunun açılması barədə təkliflərin təqdim edilməsi;

3.2.52. müxtəlif sərğilərin, təqdimatların, trening və seminarların keçirilməsi;

3.2.53. Cəmiyyətin əsas məqsədinə uyğun olaraq qanunvericiliklə qadağan olmayan digər fəaliyyət növləri ilə məşğul olmaq.

#### **4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı**

4.1. Cəmiyyətin gəlirləri təsərrüfat fəaliyyətindən daxil olan vəsaitlərdən, kreditlərdən, qrantlardan və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən formalaşır.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 726146366 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 363073183 ədəd adi səhmlərdən ibarətdir. [u](#)

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada ehtiyat, sığorta və digər fondlar yaratmaq hüququna malikdir.

## 5. Cəmiyyətdə uçot və hesabatın aparılması

5.1. Cəmiyyət mühasibat və statistik uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.

5.2. Cəmiyyətin birinci maliyyə ili qeydiyyatı alındığı vaxtdan başlayır və dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

5.3. Cəmiyyət illik maliyyə hesabatlarını (~~Balans hesabatı, Maliyyə nəticələri haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Əhəmiyyətli uçot siyasətləri və sair izahedici açıqlamaları daxil edən qeydlər~~) hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ~~onun müraciəti əsasında~~ təqdim etməlidir.<sup>[2]</sup>

5.4. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet sahifəsində yerləşdirməyə borcludur.

5.5. Cəmiyyət mühasibat uçotunu təşkil edir, onun nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rüblük və illik maliyyə hesabatlarına baxır, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir və müəyyən edilmiş qaydada bu



Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına təqdim edir.<sup>[4]</sup>

5.6. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir.

## **6. Cəmiyyətin ali idarəetmə orqanı**

6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

6.2. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir.

## **7. Cəmiyyətin icra orqanı**

7.1. Cəmiyyətin kollegial orqanı İdarə Heyətidir.

7.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

7.3. İdarə Heyətinin tərkibi 11 nəfərdən - Cəmiyyətin sədri, birinci müavini və digər 3 müavinlərdən, "Naxçıvan Dəmir Yolları" MMC-nin direktorundan, həmçinin bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müvafiq qurumların rəhbərlərindən ibarətdir.

7.4. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan Cəmiyyətin sədri rəhbərlik edir.

7.5. Cəmiyyətin sədrinin birinci müavini və müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və azad olunurlar.

7.6. İdarə Heyəti:

7.6.1. Cəmiyyətin fəaliyyəti ilə bağlı, habelə Cəmiyyətin illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təsdiq edilməsi və mənfəətinin, zərərinin bölüşdürülməsi üçün bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına müvafiq hesabatları təqdim edir.<sup>[4]</sup>

7.6.2. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə

görə daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir və bununla əlaqədar bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına mütəmadi olaraq hesabatlar təqdim edir;

7.6.3. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq əməkhaqqı fondu dairəsində təşkil edir;

7.6.4. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

7.6.5. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

7.6.6. Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

7.6.7. bütövlükdə Cəmiyyətin və ya onun struktur bölmələrinin, Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

7.6.8. Cəmiyyətin perspektiv inkişaf planı, digər hüquqi şəxslərə kapital qoyuluşu, bu Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Cəmiyyətin illik maliyyə hesabatı, mənfəət və zərərin bölüşdürülməsi barədə bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına təkliflər verir;

7.6.9. Cəmiyyət tərəfindən yaradılan fondların tərkibi, təyinatı, həcmi, maliyyə mənbələri və istifadə qaydalarını qanunvericiliyə uyğun müəyyən edir;

7.6.10. bu Nizamnamə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş məsələləri həll edir.

7.7. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

7.8. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Cəmiyyətin sədrinin (Cəmiyyətin sədri olmadıqda - onun birinci müavininin) səsi həlledicidir.

7.9. Cəmiyyətin İdarə Heyətinin qərarları Cəmiyyətin sədrinin əmrləri və sərəncamları ilə həyata keçirilir.

## **8. Cəmiyyətin sədri**

8.1. Cəmiyyətin sədri:

8.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

8.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

8.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

8.1.4. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda) təmsil edir;

8.1.5. Cəmiyyətin tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini təsdiq edir;

8.1.6. Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini təsdiq edir;

8.1.7. Cəmiyyətin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;

8.1.8. Cəmiyyətin aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində, habelə Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

8.1.9. bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir.

"Naxçıvan Dəmir Yolları" MMC-nin direktorunun təyinatı qaydası "Naxçıvan Dəmir Yolları" MMC-nin nizamnaməsi ilə müəyyən edilir.

8.1.10. Cəmiyyətin nümayəndəlik və filiallarına, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarına göstərişlər verir;

8.1.11. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ hüquqi aktların və bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanının əmr və sərəncamlarının icrasını təmin edir;

8.1.12. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

8.1.13. illik maliyyə hesabatlarına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxılması və malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün müsabiqələrin keçirilməsi üçün komissiyalar yaradır;<sup>[5]</sup>

8.1.14. qanunvericiliyə uyğun olaraq verilən səlahiyyət əsasında beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir;

8.1.15. bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına Cəmiyyətin fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qurumların yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi barədə təkliflər verir;

8.1.16. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

8.2. Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini birinci müavini həyata keçirir.

## **9. Daxili audit və maliyyə nəzarəti mexanizmi**

9.1. Cəmiyyət sədrə tabe olan daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları Cəmiyyətin işçiləri üçün müəyyən edilmiş ümumi tələblərlə bərabər, aşağıdakı əlavə tələblərə cavab verməlidirlər:

9.2.1. hüquq, iqtisadiyyat, yaxud mühasibat uçotu sahəsində ali təhsilli olmaq;

9.2.2. digər ixtisas üzrə ali təhsilə və bu Nizamnamənin 9.2.1-ci bəndində sadalanan müvafiq sahə üzrə azı dördillik iş stajına malik olmaq.

9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:

9.3.1. Cəmiyyətin, onun nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi nəzarətini aparmaq;

9.3.3. auditin nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər vermək;

9.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili maliyyə nəzarəti həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımı şərait yaratmağa borcludurlar.

## **10. Cəmiyyətin müstəqil (kənar) auditi**

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

## **11. Cəmiyyətin tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətləri**

11.1. Cəmiyyətin tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.2.1. mövcud normativ hüquqi aktlara uyğun olaraq, tabeliyində olan idarə, müəssisə və təşkilatların balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsi, habelə balansında olan əsas vəsaitlərin silinməsi barədə müəyyən edilmiş qaydada bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

11.2.2. tabeliyində olan qurumların idarəetmə orqanlarını formalaşdırmaq;

11.2.3. tabeliyində olan qurumların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə onların müzakirəsində iştirak etmək;

11.2.4. tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək;

11.2.5. tabeliyində olan qurumların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.2.6. qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirmək.

## **12. Cəmiyyətin yenidən təşkili və ləğvi**

Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.



Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə  
TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

## **"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin strukturu**

I. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aparatı.

II. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumlar:

1. "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyəti.
2. Yük daşımaları Departamenti.
3. Sərnişin daşımaları Departamenti.
4. İnfrastruktur Departamenti.
5. Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti.